

Gündəlik Danışiq üçün 300 Faydalı Söz və İfadə (İngilis və Azərbaycanca, B1 Səviyyəsi)

Salamlama, Vida, və Xeyirxah Dil:

- **Hello** - Salam
- **Hi** - Salam
- **Good morning** - Sabahınız xeyir
- **Good afternoon** - Günortanız xeyir
- **Good evening** - Axşamınız xeyir
- **Good night** - Gecəniz xeyirə
- **How are you?** - Necəsiniz?
- **I'm fine, thanks.** - Yaxşıyam, təşəkkürlər.
- **How are you doing?** - Necəsən?
- **I'm doing well.** - Yaxşıyam.
- **See you later.** - Sonra görüşərik
- **Bye.** - sağ ol
- **Goodbye.** - Vida.
- **Thank you.** - Təşəkkür edirəm.
- **You're welcome.** - Xahiş edirəm.
- **Please.** - Xahiş edirəm.
- **Excuse me.** - Bağışlayın.
- **I'm sorry.** - Üzr istəyirəm.
- **No problem.** - Problem deyil.
- **Sure.** - Əlbəttə.
- **Of course.** - Əlbəttə ki.
- **Maybe.** - Bəlkə.
- **Yes.** - Bəli.
- **No.** - Xeyr.
- **Great!** - Əla!
- **Awesome!** - Möhtəşəm!
- **Fantastic!** - Fantastik!
- **I agree.** - Raziyam.
- **I disagree.** - Razi deyiləm.
- **You're right.** - Doğru deyirsən.
- **I understand.** - Başa düşdüm.
- **I don't understand.** - Başa düşmədim.

- **Can you repeat that?** - Təkrar edə bilərsinizmi?
- **Can you explain that?** - Açıqlayabilir misiniz?
- **What do you mean?** - Nə demək istəyirsən?

Gündəlik Həyat:

- **What's your name?** - Adınız nədir?
- **My name is...** - Adım...
- **Nice to meet you.** - Tanış olduğuma sevindim.
- **Nice to meet you, too.** - Mən də sevindim.
- **Where are you from?** - Hardansınız?
- **I'm from...** - ...danam.
- **What do you do?** - Nə iş görürsünüz?
- **I'm a...** - ...əm.
- **I work as a...** - ...kimi işləyirəm.
- **What's your phone number?** - Telefon nömrəniz nədir?
- **My phone number is...** - Telefon nömrəm...
- **What's your email address?** - E-poçt ünvanınız nədir?
- **My email address is...** - E-poçt ünvanım...
- **Do you have any children?** - Uşaqlarınız varmı?
- **Yes, I have...** - Bəli, ... uşağım var.
- **No, I don't.** - Xeyr, yoxdur.
- **I have a cat.** - Bir pişikim var.
- **I have a dog.** - Bir itiim var.
- **What do you like to do in your free time?** - Boş vaxtlarınızda nə etməyi sevirsiniz?
- **I like to...** - ...etməyi sevirəm.
- **What's your favorite food?** - Sevimli yeməyiniz nədir?
- **My favorite food is...** - Sevimli yeməyim...
- **What's your favorite color?** - Sevimli rənginiz nədir?
- **My favorite color is...** - Sevimli rəngim...
- **How old are you?** - Neçə yaşınız var?
- **I'm... years old.** - ... yaşındadır.
- **Where do you live?** - Harada yaşayırsınız?
- **I live in...** - ...da yaşayıram.

Yemək:

- **I'm hungry.** - Açım.
- **I'm thirsty.** - Susuzam.
- **Can I have...?** - ...alabilir miyim?
- **I'd like...** - ...istərdim.
- **I want...** - ...istəyirəm.
- **It's delicious.** - Çox dadlıdır.
- **It's yummy.** - Çox dadlıdır.
- **I like it.** - Bəyəndim.
- **I don't like it.** - Bəyənmədim.
- **This is too spicy.** - Bu çox acıdır.
- **This is too sweet.** - Bu çox şirindir.
- **Can I have some water?** - Bir az su verə bilərsinizmi?
- **I'm full.** - Doğdum.
- **Can I get the check?** - Hesabı gətirə bilərsinizmi?

Söhbət:

- **What's up?** - Nə var, nə yox?
- **Not much.** - Heç nə.
- **What's new?** - Nə yenilik var?
- **Nothing much.** - Heç nə.
- **How was your day?** - Gününüz necə keçdi?
- **It was good.** - Yaxşı keçdi.
- **It was bad.** - Pis keçdi.
- **Tell me about it.** - Mənə danış.
- **Really?** - Həqiqətənmi?
- **That's interesting.** - Maraqlıdır.
- **I know.** - Bilirəm.
- **I agree.** - Raziyəm.
- **I disagree.** - Razi deyiləm.
- **What do you think?** - Nə düşünürsünüz?
- **I think...** - Mən düşünürəm ki...
- **I'm not sure.** - Emin deyiləm.
- **That's a good idea.** - Yaxşı fikirdir.
- **I'm not sure if I agree with that.** - Bu fikirlə razı olduğumdan əmin deyiləm.
- **I'm not sure what to say.** - Nə deyəcəyimi bilmirəm.
- **I'm just kidding.** - Zarafat edirəm.
- **Don't worry.** - Narahat olma.

- **It's okay.** - Problem deyil.
- **Let's go.** - Gedirik.
- **I'm sorry, but...** - Üzr istəyirəm, amma...
- **I'm not feeling well.** - Özümü yaxşı hiss etmirəm.

Təlimatlar:

- **Go straight ahead.** - Düz get.
- **Turn left.** - Sola dön.
- **Turn right.** - Sağa dön.
- **Take the first/second/third left/right.** - Birinci/ikinci/üçüncü sola/sağa dön.
- **Go down this street.** - Bu küçədən en.
- **It's on your left/right.** - Solunuzda/sağınızdadır.
- **How long does it take to get there?** - Oraya getmək nə qədər vaxt aparır?
- **It takes about... minutes/hours.** - Təxminən ... dəqiqə/saat aparır.
- **Can you help me with...?** - ...ilə kömək edə bilərsinizmi?

Hava haqqında:

- **What's the weather like?** - Hava necədir?
- **It's sunny.** - Günəşlidir.
- **It's cloudy.** - Buludludur.
- **It's raining.** - Yağış yağır.
- **It's windy.** - Küləklidir.
- **It's cold.** - Soyuqdur.
- **It's hot.** - İstidir.
- **It's warm.** - İliqdır.
- **It's snowing.** - Qar yağır.
- **It's foggy.** - Dumanlıdır.

Təşəkkürlər və Yardım:

- **Thanks for your help.** - Köməyiniz üçün təşəkkür edirəm.
- **I appreciate your help.** - Köməyinizə görə minnətdaram.
- **I owe you one.** - Borcluyam.
- **No problem.** - Problem deyil.
- **You're welcome.** - Xahiş edirəm.

- **That's very kind of you.** - Çox xeyirxah olduğunuz üçün təşəkkür edirəm.
- **I'm here to help.** - Kömək etmək üçün buradayam.

İstifadəli ifadələr:

- **How about...?** - ...necə?
- **I'd love to.** - Çox istərdim.
- **I'm not sure.** - Emin deyiləm.
- **Let me know.** - Mənə bildirin.
- **I'll let you know.** - Sizi məlumatlandıraram.
- **Take care.** - Özünə qayğı göstər.

B1 Səviyyəsi üçün daha çətin sözlər:

- **Actually** - Əslində
- **Definitely** - Qəti şəkildə
- **Hopefully** - Ümid edirəm ki...
- **Unfortunately** - Təəssüf ki...
- **However** - Ancaq
- **Therefore** - Buna görə
- **Because** - Çünki
- **Although** - Baxmayaraq
- **So** - Beləliklə

Gündəlik danışığ üçün B1 səviyyəsində istifadə olunan bəzi fərqli ifadələr:

- **I'm looking forward to...** - ...etməyi səbirsizliklə gözləyirəm.
- **I'm feeling a bit under the weather.** - Özümü biraz pis hiss edirəm.
- **It's been a long day.** - Uzun bir gündü.
- **I'm so tired.** - Çox yorğunam.
- **I'm so excited!** - Çox həyəcanlıyam!
- **I'm not sure what to do.** - Nə edəcəyimdən əmin deyiləm.

Növbəti addımlar:

- Bu sözləri və ifadələri gündəlik həyatınızda istifadə etməyə çalışın.
- Daha çox söz və ifadə öyrənmək üçün ingiliscə kitablar, filmlər və seriallar izləyin.
- İngiliscə danışan insanlarla söhbət edin.

- İngiliscə danışmağınızı təkmilləşdirmək üçün online kurslara və tətbiqlərə baxın.
- Özünüzü rahat hiss etmək üçün səhvlərdən qorxmayın! Hər kəs səhv edir, ən vacibi, əzmkarlıqla çalışmaqdır.